

# Müasirlərimizin Nəsimiyyə nəzirələri...



Bəşəriyyətin ən uca fikir dağlarının biri – Seyid İmadaddin Nəsiminin ilidir. Payız olsa da gözümüzü-könlümü Nəsimi ruhlu bir bahar nəsimi süsleməkdədir. Budaqlarda titrəşən qızılı yarpaqlar da göylərdən gələn o ilahi gözəlin ayaqları altında payəndəz olmaq istəyir...

*Mərhəba, xoş gəldin, ey ruhi*

*rəvanıım, mərhəba!*

*Ey şəkkərləb yarı-şirin, laməkanım mərhəba!*

650 ilin o üzündən gələn səs-səda itməyibsə, deməli, sözün, səsin gücü, qüdrati, enerjisi, dəlgəsi da itməyib, əks-səda kimi, ana balaşına, quşlar yuvasına qovuşduğu kimi yurduna, yuvasına qayıdır.

Mərhəba, Nəsimi şeiri, Nəsimi ucalığı, mərhəbalı

Biz sənin zərralarınınik, babam, sapılmışık Yer üzüna, yazdığımız bir yarpaq piçiltisi, bir çəçək mehi, bir sahər Nəsimimdi...

## MƏRHƏBA

*Tutub "Ənəlhəq" sözündən  
Körpütək keçdin özündən,  
Əsrərin o üzündən  
Gələn sorağım, mərhəba!*

*Ruhun gəzər cahən-cahan  
Cahənlərə siğmaz bu can  
Mətləblərə qapı açan*

*Könül ortağım, mərhəba!*

*Haşimisən, Qureyşisən,  
Gələcəyin keçmişisən,  
Həqiqətin günəşisən,  
Odum, ocağıım, mərhəba!*

*Sabrin qulağında tana  
Qoymaz güldən-gül utana,  
Üz tutub Şahi-mərdana  
Gülən qucağıım, mərhəba!*

*Misrada sözü güllənən,  
Ocaqda közü güllənən,  
"Ənəlhəq" də güzgülənən  
Könül varağım, mərhəba!*

*Başdan-ayağa soyulan,  
Qürub günüşi tək solan,  
Heykəli göz yaşı olan  
Oxşamam, ağıım, mərhəba!*

*Ruhunun qəmxanasında  
Naxışsan qəm hanasında,  
İmansızlar dünyasında  
İsmət duvəğım, mərhəba!*

Nəzakət Məmmədova